

Bu ad, bu imza neçə illərdir qoşulub sözün karvan köçünə: Sabir Abdin. Bu kövrəklilik onun poeziyasi-nın durna qatarından düşən, qəlbinin dərin qatlarından gələn, düşüncələrində yoğrulan bir fəryaddır. Mən Sa-biri tanışından O, bu söz qatarı ilə mənzil-mənzil addımlamaqdadır.

*Üzümə bağlıdır açıq qapılar,  
Köhnə qapıların cəftəsi paslı.  
Kim bilir bəlkə də itib açarı,  
Qifili qapıda qalib asılı.*

Doğrusu, bu misralar elə bil mənim, sənin, onun, hamımızın üşyan-kar səsimizdir. Bu dörd misranın hər birində Sabir Abdinin iç dünyasının üşyankar səsi mərd, mübariz bir şairin söz harayı var.

Sabir Abdinin "Yağış piçiltisi-yam" şeirində çox mənalı, eyni zamanda düşündürücü fikirlər coxluq təşkil edir. Ən qəribəsi də onun bu misraları iki xoşbəxt sevginin hardan və neçə yaranması, sonda isə yara-dan uca Allaha qovuşması çox ustalıqla qələmə alınmışdır.

Sabirin lirik şeirlərində sevgi duyuları bir qəlbin bulaq züzmümesi, yarpaq xışlılığı, əsən küləyin, çıçəklərin yanaqlarını sığallaması kimi lirik bir simfoniyani xatırladır.

# ŞAİRİN YASI OLmur

*Hər səhərə dil açan,  
Hər axşama əl açan,  
Hər gecəyə qol açan,  
Bir sən idin, bir də mən.*

Biz hər birimiz deyirik: Bu Vətən mənim canımdır, qanımdır, anamdır. Bu Vətən üçün canımı verərəm, ölü-rəm. Sabir Abdin isə yazar.

*Mən də bir Vətənəm,  
Qana qan demirəm, qanım durudur.  
Tökülen qanları torpaq qurudur.  
Ürəyim gözümün sevgi yurdudur.*

Çox qəribə, düşündürücü bir fi-kirdir. Sabirin şeirlərini oxuduqca fi-kirleşirəm. O, heç vaxt zalim, haqsız insan ola bilməz, olmaq istəsə də şair qəlbini buna imkan verməz.

Sabir bir şair kimi Vətəni varlığı qədər sevən və Vətənləşən şairdir.

*Mən də bir vətənəm,  
Şərbət əvəzinə zəhər içmişəm.  
Sevinc əvəzinə qəhər içmişəm,  
Bütövləşmiş Vətən yolu seçmişəm.*



Vətən yolunu seçən, haqqı se-vən, haqqı qoruyan yalnız şair ola bilər. Sabir Abdinin "Adını sən seç" şeirlər kitabı onun dərin düşüncələrinin fəlsəfi mayasından yoğrulub.

*Pəncərəmin göz yaşisan,  
Yağ ömrümə, di yağsana.  
Bircə hovur məni ovut,  
Qalib əlac, ümid sənə.*

Sabirin yağışında bir sevgi var. Sabir öz yağışında islana-islana ne-cə-neçə şeirlərinin toxumlarını gö-yerdib.

Şair "Əlli yaşına" şeirində yazar:

*Yığış gözlərinə buz bulaqları,  
Dağlardan, daşlardan keçib gəlirsən  
Qaralır ömrümün ağ vərəqləri,  
Sən lap uzaqlardan köçüb gəlirsən.*

Onun "Əlli yaşına" şeirini oxuya-nada bir anlıq düşündüm. Əslində, şairin yaşı olmur. Onun şeirlərinin yaşı olur. Hər yazılmış şeir oxucu ürəyinə hakim olduqca ünvan-ünvan, mənzil-mənzil, yaddaş-yaddaş yaşayır.

Dəyanət Səlimxanlı